

“Biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”

Ulu öndər, həmçinin Dağlıq Qarabağ probleminə hər zaman ikili standartlarla yanaşıldığını təəssüflə qeyd edərək, bundan ruhdan düşməməyi, haqq mübarizəsini ədalət zəfər çalana qədər geri çəkmədən aparmağı xüsusi vurğulayıb.

Ümummilli lider bütün varlığı ilə inanırdı və həmişə bildirdi ki, “əgər ərazilərimiz sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən, Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi– Dağlıq Qarabağ, yaxud başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz, Azərbaycan Prezidenti heç vaxt bununla razı ola bilməz!”.

Dövlətimizin başçısı İlham Əliyev də bu qətiyyətlə doğma torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda yorulmadan, usanmadan mübarizə apardı. Ölkəmizi 17 il ərzində həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndirdi, regionun lider dövlətinə çevirdi, nəhəng nəqliyyat-kommunikasiya, neft-qaz, enerji layihələrinin təşəbbüskarı kimi çıxış etdi. Bununla da Azərbaycanın Ermənistan və bütün dünyaya Cənubi Qafqazda ən güclü dövlət olduğunu göstərdi.

Azərbaycan ötən müddətdə bütün beynəlxalq platformalarda torpaqlarının işğal olunması, Ermənistanın ölkəmizə qarşı təcavüzü, azərbaycanlıların etnik təhlisəyə və soyqırımına məruz qalması həqiqətlərini qəbul etdiyə bildi. Bəzi ölkələr bu faktları öz siyasi maraqları kontekstində rəsmi şəkildə bildirməyə çəkinsələr də, ümumilikdə, dünya ictimaiyyətində münaqişənin yaranma səbəbləri barədə aydın, dolğun təsəvvür formalaşdırıldı.

Nəhayət, Ermənistan ordusunun ötən il sentyabrın 27-də təxribat törədərək, ölkəmizə hücumu keçməsi, müxtəlif növ silahlarla, o cümlədən, ağır artilleriya ilə yaşayış məntəqələrimizi və hərbi mövqələrimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrinin

əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün çəkən müharibənin gedişində möhtəşəm qələbə qazanaraq, dünya hərbi tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz” ordu mifini darmadağın etdi.

İşğalçı illərdi ki, mülki əhalimizə qarşı törətdiyi müxtəlif təxribatlarla müharibənin ərazisini genişləndirməyə çalışırdı. Yeni bölgələr tutmaq, tapdaq altında saxlamaq iddiasını da gizlətmirdi. Azərbaycan isə hər dəfə düşmənin təxribatlarına layiqli cavab versə də, bu, ona dərs olmurdu. Lakin Vətən savaşında səbir kasası daşan Azərbaycan Ermənistanı biabırçı məğlubiyyət yaşatdı. Əslində, işğalçı belə bir acı nəticəni gözləmədi. Çünki Ermənistanın siyasi və hərbi rəhbərliyi ötən 30 il ərzində güclü ordu mifini yaradaraq əhalisini aldadırdı. Bu mifi Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə darmadağın etdi və Ermənistanın qoruyub saxladığı status-kvo və təmas xəttini tamamilə dağıtdı.

Beləliklə, silahlı qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünə tapdı. Ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz sayılan müdafiə xətlərini qəhrəmanlıqla yararaq, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələrini sıradan çıxararaq, ötən il noyabrın 10-da bu haqq savaşını tarixi qələbəmizlə başa çatdırdı. Nəticədə düşmən kapitulyasiya aktına imza atdı. Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də Ağdam rayonu hərbi əməliyyat keçirilmədən, siyasi yolla işğaldan azad edilərək Azərbaycanın yurisdiksiyasına qaytarıldı.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu məqamı xatırladaraq, ötən 17 il ərzində – 2003-cü ildən 2020-ci ilə qədər addımlı məcburi köçkünlərlə mütəmadi görüşlər keçirdiyini və hər zaman onlara dogma yurdlarına qayıdacaqlarını əminliklə bildirdiyini diqqətə çatdırıb: “Ancaq gördüm ki, son illər onların gözlərində ümidlər



Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, silahlı qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşməni sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. Bir daha gördü ki, Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

qələbəsindən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranıb, bütün istiqamətlər üzrə inteqrasiya və inkişafın, xüsusən də uzunmüddətli sülh və təhlükəsizliyin əsası qoyulub. Ölkəmiz, sözün əsl mənasında, bölgənin yeni güc mərkəzinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən, eyni zamanda, qətiyyətli siyasət nəticəsində Azərbaycan dövləti bu uğurlara nail olmağı bacarıb.

Hazırda düşməndən azad olunan torpaqlarda minatəmizləmə əməliyyatları ilə paralel şəkildə infrastruktur layihələri də reallaşdırılır. Ərazilərin elektrik təchizatı istiqamətində genişmiqyası tədbirlər həyata keçirilir, həm xətlər çəkilir, həm də yeni yarımstansiyalar tikilir. Bu gün Şuşa şəhərinin elektrik enerjisi ilə təminatında heç bir problem yoxdur. İndi Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər uğurla gedir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi sürətlə aparılır. Bununla bərabər Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturunu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə qədər uzanacaq və artıq işlər cədvəl üzrə görülür.

Qarabağın su təsərrüfatı, meliorasiya sistemi demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir. Suqovuşan Hidroqovşağı və oradan su götürən Tərtərçay magistral kanalları işləksiz haldadır. Bütün bu infrastruktur obyektlərinin bərpası üçün Tədbirlər Proqramı hazırlanaraq, yaxın vaxtlarda icrasına başlanılması nəzərdə tutulur.

Düşməndən təmizlənən ərazilərdə infrastrukturun yenidən qurulması və əhalinin işlə təmin olunmasına dövlət investisiyası ilə yanaşı, yerli və xarici investisiya da cəlb edilir. Böyük quruculuq layihələrinə dost ölkələrin qoşulması siyasəti isə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

Dövlətçilik ənənələrimizi daim uca tutan ulu öndər Heydər Əliyev istər keçmiş sovet dönməində, istərsə də müstəqillik illərində bugünkü Azərbaycanda dinamik iqtisadi tərəqqinin, milli mənəvi-dəyərlərə bağlılığın və ictimai şüurun formalaşmasının əsasını qoyub. Dahi şəxsiyyət bütün bunlarla yanaşı, daim erməni millətçiləri və separatçıları ilə ciddi mübarizə aparıb, torpaq iddialarının qarşısını alıb, onlara və havadarlarına tanınmış sərhədlər çərçivəsində olan ərazimizin bir qarışının belə heç vaxt verilməyəcəyini qəti şəkildə bildirib: “Dünya da görür ki, Ermənistan Azərbaycana təcavüz edir. Azərbaycana qarşı olan bu təcavüz ədalətsizlikdir.

azalır. Gördüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev daha sonra müharibə dövründəki çıxışlarında və “Twit”lərində hər zaman həqiqətləri dediyini və yazdığını vurğulayaraq, Ağdam şəhəri və kəndlərinin digər işğal altındakı ərazilərimizdən bir qədər gec azad olunması səbəbi ilə bağlı fikirlərini də bölüşüb. Ölkə rəhbəri Azərbaycan Ordusunun bu istiqamətdən hücumu keçəcəyi təqdirdə itkilərimizin çox olacağını qeyd edib: “Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq.

Şuşa – alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik”.

Azərbaycan Prezidenti İlham Əliyev sözügedən görüşdə erməni vandalizminin qurbanı olan Ağdam şəhərində aparılacaq bərpa-quruculuq layihələri nəticəsində burada yüksək sosial şərait yaradılacağını da diqqətə çatdırıb: “Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümlün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”.

Dövlətimizin başçısının Ağdama səfəri çərçivəsində şəhərin Baş Planının hazır olması ilə artıq bərpa-quruculuq layihələrinin reallaşdırılmasına start verilib. Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərinin bərpasının təməl daşının, şəhərdə inşa olunacaq ilk yaşayış binasının, 1 saylı məktəbin, sənaye parkının təməli qoyulub.

Prezident İlham Əliyevə səfər çərçivəsində Ağdamda Zəfər və açıq hava altında İşğal muzeylərinin yaradılacağı barədə verilən məlumat da diqqət çəkib. Bildirilib ki, İtaliya şirkəti tərəfindən hazırlanan muzeylər kompleksinin konsepsiyasında əsas məqsəd 30 illik işğal dövründə Azərbaycan xalqının keçdiyi çox çətin yolu göstərmək, erməni vandallizminin dəhşətlərini, silahlı qüvvələrimizin qəhrəmanlığını nümayiş etdirmək olub.

Yeri gəlmişkən, dövlətimizin başçısı çıxışında Vətən savaşında Azərbaycanın müharibənin bütün qaydalarına riayət etdiyini, ancaq işğalçı orduya qarşı mübarizə aparıldığını, buna görə də Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilərin həddindən artıq az olduğunu bildirib: “Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik. Ancaq ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bellidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Baxın, görün, Ağdam şəhəri yoxdur,

yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yeni, artilleriya atəsinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər...”.

Prezident İlham Əliyev erməni barbarlığının, vandalizminin kökündə bir neçə məqsədi dayandığını, onlardan birinin Azərbaycana nifrət olduğunu diqqətə çatdırıb. Eyni zamanda, düşmənin xalqımızın mədəni irsini bu torpaqlardan silmək məqsədi güddüyünü və bununla da Azərbaycan əhalisinin doğma yurd-yuvasına qayıda bilməməsi üçün ağır vəziyyət yaratdığını vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: “Ancaq onlar dərk edə bilmədilər ki, bizim üçün, xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq...”.

Sonda onu da qeyd edək ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi